

Nəsillər arasında körpü yaradan müğənni

Azərbaycan xalq müsiqisi - Şövkət Xanım inkişaf etdirirən bir müğənni olub o. Xalq artisti Şövkət Ələkbərova sahnəyə özünəməxsus ifa tərzi və davranış qaydaları gətirib. Məhz bu xüsusiyyətlər onun sənət zirvəsinə yüksəldərək alçatmaz edib. Onun ifası, oxuduğu mahnılar xalqımızın müsiqi tarixinə xayılib. Xanım-xatınlıq, ürəyəyatlı ifası onun sənətinin yaşandan asılı olmayaraq bütün dinleyicilərə sevdirdir.

Ş.Ələkbərova Bakıda doğulub. Atası

Feyzulla kişi fəhlə idi, amma buna baxma-yaraq, sənətə parəstiş edirdi. Heyat yol-

dası Hökümə xanımın tarz əciliyindən fə-

rəh duyurdu. Uşaqlarına da müsiqi savadı-

verməyə çalışırdı. Böyük oğlu Ələkbər tar,

küçük oğlu Paşa qaval calırdı. Yeniyetmə

Şövkətin ilk dəfə böyük sehnəyə çıxmazı

tesadüfi, həttə özü üçün da gözlənilməz

oldu. Anası Hökümə xanım qadınlardan

ibarət orkestrda tar calırdı və Şövkət tez-

tez anası ilə müşqələrə və konsertlərə ged-

irdi. Günlərin bir günün həmin orkestr Da-

ğıbüst parkda konsertqəbağında məşq edirdi.

Konsertin iştirakçılarından biri gelmamış-

di. Birden diriñor gözü ucaboy, nərmənəzlik bizi qız aراساتdı. Bu, Hökümə xanımın qızı Şövkət idi. Diriror ona müşqə gəlməyen müğənnini evez etməyi təklif etdi və Şövkət ihamla, duygù ilə "Gəlmə, gal-

ma" mahnısını ifa etdi. Hamının üz-gözü güllərdü...

Şövkət Ələkbərovanın yaradıcılığının birinci dövrü belə başlıdı. Müğənninin etirafına görə, o, on dörd yaşında iken kamancı çalıb, onaltı yaşından isə müğənniliyi başlayıb. O, özfəaliyyətde ilk addımlarını "Mülliimler evi"nin klubundan atıb. Daha sonra isə "Kendillər evi"nin özfəaliyyət dərnəyinə dəvet alıb.

1945-ci ildən Şövkət xanım Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında, sonralar isə Azkonsertde fealiyyətini solist kimi davam etdirib. Müğənninin "solo" konsertləri dinleyicilərin qəlbini feth etdi.

50-ci illər Şövkət Ələkbərovanın yaradıcılığının əhəmiyyətli dövründür. Bu illərdə müğənni xalq ya bestəkar mahnılarının en yaxşı ifaçısı kimi tanınıb. Şövkət xanım "Qatar", "Şahnaz", "Segah" müğənnilərini özünəməxsus tərzdə ifa edib və onlara yeni nefas gətirib. Müğənni "Qarabağ şikətasi", "Süsan sünbül", "Dəli Ceyran", "Ay qadası", "Yar gəldi", "Kürdün gözəlli", "Ceyran", "Gül açdı" xalq mahnılarını ifa edərkən dinleyicilər onun kövək qəlbini, incə duygularını hiss edirdilər.

Şövkət xanımın mahəlli ifası Moskvada, Böyük Teatrın sehnəsində Azərbaycan incəsanat və edəbəyiyyat ongünüfüyü çərçivəsində taşkil olunan konsertde dinleyiciləri heyran edib.

Şövkət xanımın repertuarını fars, əreb, türk və başqa dillerde oxuduğu mahnılar bəzəyib. Qastrol sefərləri müğənninin ya-

radıcılığının bir dövrü kimi tərixdə qalıb. Çünkü bu sefərlərin nəticəsi Azərbaycanı və Azərbaycan müsiqisini dün-yaya tanıdıb.

Şövkət xanım Rusiya, İran, Öfqanistan, Iraq, Əlcəzair, Suriya, Mərakeş, Tunis, Misir, Sri-Lanka, Hindistan, Çin, Türkiye, Fransa, İsveçra, İsveç və Almaniya, Bolqarıstan, Polşa və Çexoslovakiya müsiciseverlərini öz bənzərsiz ifasıyla, eczacalar səsi ilə ovsunlaşdırıb.

Müğənninin repertuarında "Ənəlheq", "Füzulli", "Ay işığında", "Oxu, gözəl", "Eşqim-de temənnasızım", "Teller oynadı", "Küsüb məndən", "Bir könlü sindirmişəm", "Bayram şəmləri", "Durnalar", "Oxu tar", "Getme, amandı", "Şəki", "Bakı gecəları", "Qubali qız", "Dərələr", "Ağ çıçək" kimi ürəklərdə iz qoyan mahnı-kantatalar və mahnılar var idi.

Şövkət xanım haqqında bir çox bestəkarlarımız, o cümlədən Tofiq Quliyev, Arif Məlikov, Cahangir Cahangirov, Ramiz Mirlıq və başqaları öz xatirelərini bələşübərlər. Onlar Şövkət xanımı est profesional kimi dəyərləndirək "Şövkət Ələkbərova ister xalq lirik mahnılarının, istəsə de bestəkarlarınıñ yarıtdıqları lirik mahnıların bənzərsiz ifaçı olub" deyə bildiriblər.

Şövkət xanım sənətde nesillər arasındakı körpü yaradan bir müğənnidi idi. Şövkət



xanım həmişə təravəti və eczacalar səsi ilə həm yaşlı nəslin nümayəndələri olan olmaz sənətkarlarını, Seid Rüstəmovun, Qara Qarayevin, Fikrat Əmirovun, Niyazinin, Qəbər Hüseynlinin, Tofiq Quliyevin, Cahangir Cahangirovun, Ağabaci Rzayevanın, Şəfiqə Axundovanın, Zakir Bağırovun və başqalarının aşşərini, həm de yenisil nəslini təmsil edən Emin Sabitli və Pələd Bülbüloğlu kimi bestəkarların mahnılarına eyni məhərət ifa edib.

Şövkət xanım 1993-cü ilin fevral ayında dünəyinə dayışib. Şövkət xanım xoşbəxt bir müğənni hayatı yaşayib. Sonsuz alçıları, çiçəklər yağışını, xalqın qucaq dolu sevgisini... qazandı. O özündən sonra bir məktəb qoydu - Şövkət Ələkbərova məktəbi.